



Qədim alban irsinin öyrənilməsi ilə bağlı iş aparılır

Azərbaycan Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsə qarşı dini və etnik zəmində ayrı-seçkilik qoymur və bu irsə həmişə hörmətlə yanaşır. Bu yanaşma, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni irsə münasibətdə də özünü büruzə verir.

Ölkəmizin rəsmiləri tərəfindən dəfələrlə bəyan edilmişdir ki, işğaldan azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələr Azərbaycan irsinə aiddir və onların qorunması dövlətimizin borcudur. Buna əyani sübut olaraq, Şuşada başlamış genişmiqyaslı bərpa-quruculuq prosesində məscidlərlə yanaşı, 2 xristian kilsəsini də göstərmək olar. Azərbaycan Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, digər beynəlxalq konvensiyalar üzrə də öhdəliklərinə sadıqdır.

Onu da əlavə etmək lazımdır ki, Mədəniyyət Nazirliyi tərəfindən hazırda işğaldan azad edilmiş ərazilərdə müvafiq monitorinq aparılır. İşğaldan azad edilmiş ərazilərimizdə qədim alban irsinə gəldikdə, demək lazımdır ki, bu irsin tədqiqi ilə bağlı işçi qrup təsis olunmuşdur.

Mədəniyyət Nazirliyindən bildirmişlər ki, işçi qrupa həm yerli, həm də xarici ekspertlər cəlb olunub. Təhlükəsizlik vəziyyəti imkan verəcəyi təqdirdə, işçi qrupun üzvləri bu xristian irsinin də monitorinqini keçirib onu tədqiq edəcəklər. Saxtakarlıq aşkar ediləcəyi təqdirdə, beynəlxalq ekspertlərin iştirakı ilə bu pozuntular sənədləşdirilərək, beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Xatırlatmaq istədik ki, tarixi-mədəni irs üzərində dəyişikliklər edilməsi və onun mənşəyinin dəyişdirilməsi 1954-cü il Haaqa Konvensiyasının müddəalarına ziddir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”